

QARAPAPAQLAR

№ 5 (57) MAY 2012

ISSN 1987-6769



9 771987 676007 >

Aylıq elmi-kültəvi dərgi

AZƏRBAYCAN
MƏTBUAT ŞURASI



AZERBAIJAN
PRESS COUNCIL



Azərbaycan Respublikası Mətbuat Şurası və Dialoq Avrasiya Platformü xaricdə nəşr olunan ilk elmi jurnal kimi milli mətbuat tarixinə düşmüş "Qarapapaqlar" dörgisinə 5 yaşı münasibətilə "Türk Dünyasına xidmət" mükafatı vermişdir

Qarapapaqlar

Qarapapaqlar

Qarapapaqlar

Qarapapaqlar

Qarapapaqlar

F.Köçərlinin „Azərbaycan ədəbiyyatı” kitabına kiçik bir nəzər: Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi haqqında düşüncələr

**Yusif YUSİFLİ,
araşdırmaçı-yazar**

Azərbaycan xalqı bəşər tarixinə, mədəniyyətinə, ədəbiyyatına, qəhrəmanlıq salnaməsinə dahi şairlər, yazıçılar, alımlar böyük tarixi şəxsiyyətlər, cəsur sərkərdələr bəxş etmişdir. Azərbaycan ədəbiyyatı klassiklərinin qədim dövrlərdən başlayaraq yaratdıqları əsərlər uzun əsrlər dönyanın bir çox şərqşünaslarının, ədəbiyyatşünaslarının, tarixçilərinin, etnoqraflarının, dilçi alımlarının diqqətini cəlb etmişdir. İstər Azərbaycan, istərsə də VI-VIII əsrlər ortaq Türk xalqlarının Orxon-Yenisey kitabələri haqqında aparılan dünya məqyaslı araşdırmalar, yazılın coxsayılı məqalə və kitablar hər bir Türk-Azəri övladı üçün əziz və qiymətlidir. Həm daş kitabələr, həm şifahi, həm də yazılı ədəbiyyatımız haqqında yaranan bəzi mübahisəli fikirlərə Türk-Azəri alımları aydınlıq gətirmiş, öz qiymətli araşdırmaları, dəqiq və mükəmməl tədqiqatları ilə bütün mövcud güman və şübhələrə, mübahisə doğuran məqamlara, həqiqətə arxalanmayan iradılara son qoymuşlar!..

Azərbaycan xalqının istedad və ilham sahibi olan oğullarının yaratdıqları əsərlər hansı məkanda və ya hansı dildə yaranmasından asılı olmayıraq, o əsərlər Azərbaycan xalqının ən qiymətli mənəvi sərvətidir. Bu əsərlər ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiq edilmiş, doğma dilimizə tərcümə olunub, kitabları dəfələrlə çap edilmişdir.

Bəşəriyyətin ən böyük ixtiralarından biri olan yazı mübarək qədəmlərini bu işıqlı dünyaya açanda söz və ilham sahibləri, yaradıcı şəxslər daha çox sevindilər. Çünkü, yazının olmaması ucbatından ulu babaların, müdrik nənələrin yaratdıqları ölməz əsərlər o yaradıcı şəxslərin adı ilə yox, ağız ədəbiyyatı, şifahi xalq ədəbiyyatı, folklor adı ilə dilsiz əsrlərin daş yaddaşına həkk oldu, ordan da gələcək nəsillərin yaddaşına köcdü, el-oba o qiymətli inciləri qəlbinin şah damarında, dövr edən qanında, gözünün nurunda, ağıl-kamal,

fikir-düşüncə, idrak-zəka adlı sehrli, əlçatmaz bir zirvədə məskən saldı (insan beynində). Ulu baba və nənələrin müqəddəs əmanəti kimi qorunub saxlandı. Bir-birini əvəz edən əsrlərə, müxtəlif təbəqəli insan cəmiyyətlərinə ərmağan edildi.

İnsan Cəmiyyətinin formalaşmasında, mənəvi cəhətdən kamilləşməsində, tərbiyələnməsində, sevib-sevilməsində müstəsna rolu olan, xalqın istək və arzuları ilə yoğrulmuş bu poetik aləm məkan etibarı ilə böyük bir arealı əhatə etmiş, zaman etibarı ilə də xalq kimi ölməzlik qazanmışdır.

Xalqın varlığından, onun bağlarından, ürəyinin tac damarından süzülüb, durulub gələn bu xalq inciləri yenə xalqın həyatına, möişətinə daxil oldu, xalqın duman-çisgin tutmuş yollarına şəfəq saçdı. Tayfa, qəbilə, el şənliklərinə ruhi qida verdi, insanları mənəvi cəhətdən zənginləşdirən bu xalq incilərinə şaz aşiq oldu. Dərin fəlsəfi tutumlu, etik-estetik yüklü, ləl-cəvahiri xatırladan bu zərif, incə duyğulu sözlər aqillərimizin bal dodaqlarından, dadlı-duzlu dillərdən dağ çeşməsi kimi süzülüb, sazin alışib-yanan, düşünən və düşündürən pərdələrində, Türk oğluğun sinəsində el şənliklərinə, toy-nışan məclislərinə ayaq açdı, sözün əbədi könül sirdəsına çevrildi. Saz o gündən Möhtəşəm Türk dünyası xalqlarından bir an belə ayrılmadi. Saz siniq, qubarlı, qəmli, ürəkləri, sevgi və məhəbbət əlindən sinəsində ürək yerinə məşəl, korun-korun yanın od-oçaq gəzzidirən əhli-dərəllilərin könlünü saz etdi.

Azərbaycan xalqının yaratdığı bu qiymətli xəzinə xalqımızın fədakar oğulları-tədqiqatçılar, folklorşünaslar, etnoqraflar, tarixçilər, aşiq ədəbiyyatını yaradan və folklorumuza yaşıdan aşıqlarımızın ayrı-ayrı illərdə köməkliyi ilə toplandı, yazıya alındı. Cox cildli „Nağıllar”, „Dastanlar”, „Xalq inciləri”, „Aşıqlar”, „Bayatılar”, „Dastanlar”, „Əsatirlər”, „Lətifələr”,

„Atalar sözləri və məsəllər“ və s. adlarla ardıcıl nəşr edildi.

Yazının ixtira edilməsi bəşəriyyətə, o dövrün insanlarına, xüsusilə də bütün ömrünü yaratmağa həsr edən idrak və zəka sahiblərinə bu işqılı dünya boyda sevinc bəxş etdi. Çünkü yazı insan cəmiyyətinin bütün üzvlərini xoşbəxtliyə-maarifə, təhsilə, elmə, mənəvi cəhətdən kamilləşməyə, dünyani dərk etmək üçün oxuyub-öyrənməyə aparan yolun başlanğıcı idi.

Yazı, gecə-gündüz yorulmadan, usanmadan ömrünü yaratmağa həsr edən şair və yazıçılarımızı, alımlarımızı güman və şübhələrdən qurtardı. Daha onların yazdıqları tarixin qaranlıq səhifələrində itib-batmayacaq, goləcək nəsillərin sirdəsına, könül dostuna çevriləcək, çünkü artıq yazı mövcuddur!...

Yazı özünün mübarək qədəmləri ilə bəşəriyyətə xoşbəxtlik bəxş etmiş olsa da meydana yeni qayğılar çıxır. Çap texnologiyasının mövcud olmadığı illərdə yaranan çətinlikləri aradan qaldırmaq üçün aqil, müdrik insanlar yazılmış əsərləri cünlərdə, təzkirlərdə, müntəxabatlarda, məcmüələrdə yazıya aldılar, şairlər də öz şeirlərinin divanlarını tərtib etdilər.

Bunlar ədəbiyyat tarixini yazacaq araşdırıcılar üçün tədqiqat mənbəyi kimi çox qiymətli məxəz idi. Dünya tarixşünaslığının və ədəbiyyat tarixinin başlanğıcı haqqında “Azərbaycan ədəbiyyatı tarixin”nin qüdrətli tədqiqatçı alımlarından Bəkir Nəbiyev və Teymur Kərimli yazır:

„Dünya tarixşünaslığı öz başlanğıcını e.ə V əsrdən, yəni “Tarixin atası” Herodotun “Tarix” əsərindən götürdüyü kimi, ədəbiyyat tarixinin başlanğıcını da müəyyən mənada qədim yunan xalqına, bəşəriyyətin yetirdiyi ən böyük fikir nəhənglərindən biri olan Aristotelin (e.ə 384-322) “Poetika” əsərinə bağlamaq olar.

Antik ədəbiyyat müntəxabatını tərtib edən professor Əli Sultanlı yazar: ”Poetika”da Ərəstu (Aristotel) incəsənətin mənşəyi və tərifi, incəsənətin xərici aləmə, gerçəkliyə münasibəti, bədii qavrayışın mahiyyəti, gözəllik məfhumu, bədii qiymət vermanın əsasları, ayrı-ayrı sənət əsərlərinin xas cəhətləri və sair kimi mühüm nəzəri məsələlərə toxunmuşdur. Ümumiyyətlə, əsərdə incəsənətin və eləcə də ədəbiyyatın bir çox nəzəri məsələləri həll olunur. ”Poetika” əsəri ədəbiyyatşünaslıq tarixində ədəbiyyatın nəzəri məsələlərini sistem ilə həll edən ilk təcrübədi, əsərin tarixi əhəmiyyəti bundan ibarətdir.

F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixçiliyi sahəsindəki böyük fəaliyyəti, yaradıcılığı

üzərində geniş və mükəmməl tədqiqat işləri aparan f.e.n.Ruqiyə Qəmbərqızı Azərbaycan şair və yazıçılarının ədəbi irsinin ümumi mənzərəsi haqqında yazır: “Azərbaycan ədəbiyyatşünaslığı isə hələ də təzkirə, cünk və müntəxabat şəklindən uzağa gedə bilməmişdi. Əsrlər boyu təzkirə müəllifləri öz əsərlərini fars dilində yazmış və ona bu dildə yazan yazıçıları daxil eləmişdilər.

Təəccüb və təəssüf doğuran da bu idi ki, qədim tarixə malik olan belə böyük və zəngin bir ədəbiyyatın tarixi unudulmaz Firudin bəy Köçərliyə qədər yazılmamışdı. Azərbaycan ədəbiyyatı tarixini ilk dəfə yazmaq xoşbəxtliyini Ulu Tanrı məhz Firudin bəyə nəsib etdi. O, Azərbaycan ədəbiyyatı tarixinə dair əsər yazmayı hələ 1885-1895-ci illərdə İravan gimnaziyasında müəllimlik etdiyi illərdə qət etmişdi. Elə həmin illərdə başlayaraq alım axtarışlar aparmağa, lazımı ədəbi materiallər toplamağa başlayır. O, bu kitabı yazarkən mövcud ədəbi ərsdən, təzkirələrdən, müntəxabatlardan, əlyazmalarından, mövcud kitablardan səmərəli istifadə edir. Tədqiqatçı alimin əsasən istifadə etdiyi ədəbi mənbə və məxəzələr bunlar idi: Mirzə Yusif Qarabağının “Məcmüyeyi-Vaqif və müasirlərini-digər”, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şəherin əşarəna məcmuədir”, Vidadinin qız nəvəsi Hüseyin Əfəndi Qayıbovun “Azərbaycanda məşhur olan şəherin əşarəna məcmuədir”, Lütfəli bəy Azərin “Atəşkədə”, A.A.Bakıxanovun “Güllüstanı-İrəm”, I.Şerrin “Vseobşaya istoriya literaturi” (rus dilində), Ş.Saminin „Qamusüll-Əlam“, M.M.Axundovun “Nizami”, Məhəmməd Cəlalın “Osmanlı ədəbiyyatı nümunələri”, Ə.Hə-sənzadənin “Dəbistan” dərgisində çap etdirdiyi “Əlişir Nəvayı” məqaləsindən (1907-ci il, N-3) „Kəşkül“ qəzeti 1887-ci il 43,44,45 saylarında çap edilən ədəbi məqalələrdən, Mirzə Cəmalın “Qarabağ tarixi”, H.Əlqədarın “Asarı-Dağıstan”, M.C.Süpehrinin “Dərbəndnamə” və b.

F.Köçərlili üçün Azərbaycan şair və yazıçılarının əsərlərini, onların yazılın və ya yazılmayan biografik məlumatlarını əldə etmək çox gərəkli idi. Çünkü onun əldə etdiyi ədəbi materiallər az idi. Ona görə də Azərbaycan ziyalalarına-şairlərə, yazıçılara, müəllimlərə, jurnalistlərə, keçmiş ədəbi mühitin yaradıcılarının övladlarına, qohum-qardaşlarına, dostlarına və b. məktub vasitəsi ilə xahiş edir ki, Azərbaycan ədəbiyyatına dair onlarda olan lazımi ədəbi materialları və xatirələrində qalanları yazıb ona göndərsinlər. O dövrün ziyalaları Firudin bəyə çox həvəslə köməklik göstərirler.

Firudin bəy kitabda verilən ədəbi materialların

seyli hissəsini bu yolla toplamağa nail olur. Görkəmli ziyalılardan Eynəli bəy Sultanov, Abbas Səhhət, Abdulla Şaiq, Mehdi bəy Hacınski, Rəşid bəy Əfəndiyev, Ağəli bəy Naseh və b. onun bu böyük təşəbbüsünü, ağır zəhmətinə, fədakarlığını, Xeyirxah işini çox yüksək qiymətləndirərək, ona canı-dildən köməklik gösərirler.

Uzun axtarışın, gərgin əməyin, tükənməz enerjinin, xeyirxah əməlin, zəngin bilik və istedadın nəticəsində „Azərbaycan ədəbiyyatı“ kitabını tamamlayır. Firudin bəyin uzun illər ziyalılara, imkanlı və imtiyazlı adamlara nə qədər müraciət və xahiş edirə də kitabın nəşrinə nail ola bilmir. Onun ölümündən sonra ömür-gün yoldaşı Badisəba xanımın xüsusi təşəbbüsü və ardıcıl səyi nəticəsində kitab 1925-1926-ci illərdə iki cilddə „Azərbaycan ədəbiyyatı tarixi materialları“ adı ilə çap edildi. Bu kitabın işiq üzü görməsi böyük ədəbi və tarixi hadisə idi. Çünkü Firudin bəy Köçərli ədəbiyyatımızın tarixində ilk dəfə çoxəsrlik „Azərbaycan ədəbiyyatı“ əsərini yazmaqla Azərbaycan ədəbiyyatı tarixciliyinin əsasını qoymuş, həm də, gələcək ədəbiyyatşunaslar və ədəbiyyat tariximizin tədqiqatçıları üçün geniş üfüqlər açdı.

Akademik Feyzulla Qasızmadə yazar: „XIX əsr ədəbiyyatının ilk mənbələri içərisində ən mühüm yeri F.Köçərlinin sovet dövründə nəşr edilmiş „Azərbaycan ədəbiyyatı tarixi materialları“ əsəri tutur. Uzun illərin və böyük zəhmətin məhsuslu olan bu əsər 4 hissədən və 2 cilddən ibarətdi. Əsərə daxil edilən yüz iyirmi şairdən təxminən yüzü XIX əsr ədəbiyyatına aiddir. F.Köçərlinin „Azərbaycan ədəbiyyatı tarixi materialları“ XIX əsr ədəbiyyatı tarixi üçün ən zəngin materiallar verən məxəzdir; bu sahədə bundan böyük məxəzə rast gəlmirik“ (XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. kitabı 1956-cı il)

Azərbaycan ədəbiyyatşunaslarının qeyd etdikləri kimi Firudin bəyin „Azərbaycan ədəbiyyatı“ kitabı nəşr olunan gündən başlayaraq, çağımıza qədər ədəbiyyatşunaslarının, bütün ədəbiyyatsevərlərin stolüstü kitabına çevrilmiş, alimin haqqında dəyərli monoqrafiyalar, sanballı məqalələr yazılmışdır. Bir də bu kitab özündən sonra yazılıcaq ədəbiyyat tarixi üçün uğurlu və aydın yol, geniş üfiqlər açmışdır.

F.Köçərlinin „Azərbaycan ədəbiyyatı tarixi“ əsəri işiq üzü görəndən sonra Əmin Abidin „Azərbaycan türklərinin ədəbiyyatı tarixi“ İstanbul-Bakı I-II c. 1922-1927, İsmayıllı Hikmətin „Ədəbiyyattarixi“ I-II c. Bakı 1928, Koprül-zadənin „Azəri ədəbiyyatına dair tədqiqlər“ Bakı 1926,

Salman Mumtazın „Azərbaycan ədəbiyyatının qaynaqları“. Azərbaycan alimlərindən M.Arifin, F.Qasızmadənin, H.Araslının, Mir Cəlalın, M.Cəfərin, M.Quluzadənin və b. 1950-ci illərdə ədəbiyyat tarixinin ayrı-ayrı dövrlərinə dair sanballı və çox dəyərli kitabları nəşr edildi.

Sonrakı illərdə nəşr edilən „Azərbaycan ədəbiyyatı tarixi“ kitabları alimlərin şəxsi və fərdi təşəbbüsleri kimi yox, Akademianın Nizamî adına Ədəbiyyat İnstitutunun alimləri tərəfindən yazılmaya başladı. Belə ki, ikicildlik „Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi“ 1943-1944-cü illərdə, üçcildlik „Azərbaycan ədəbiyyatı tarixi“ 1957-1960-ci illərdə, ikicildlik „Azərbaycan sovet ədəbiyyatı tarixi“ 1967-ci ildə, 2004-cü ildən isə alticildlik „Azərbaycan ədəbiyyatı tarixi“ nəşr edilməyə başladı.

Azərbaycan ədəbiyyatşunaslığının inkişafında xüsusi xidmətləri olmuş akademik Bəkir Nəbiyev və Teymur Kərimli çoxcildli „Azərbaycan ədəbiyyatı tarixi“nin birinci cildində yazalar:

„Azərbaycan bədii-nəzəri, estetik fikrinin inkişafında və Azərbaycan ədəbiyyatı tarixi konsepiyasının formallaşmasında və gerçəkləşdirilməsində çağdaş elmi səviyyədə yazılmış ilk ədəbiyyattariximiz müəllifi Firudin bəy Köçərlinin ayrıca yeri vardır. Belə ki, bütün satiriklər Qoqolun „Şinel“indən çıxdığı kimi, Azərbaycanın bütün ədəbiyyat tarixçiləri də Firudin bəy Köçərlinin „Azərbaycan ədəbiyyatı tarixi“ndən çıxmışlar. „Fizuli Azərbaycan şairlərinin babası (F.Köçərli) olduğu kimi, Firudin bəy Köçərli də Azərbaycan ədəbiyyatı tarixçilərinin babasıdır.“

Dünya ədəbiyyatına dahilər bəxş edən Azərbaycan xalqının klassiklərinin zəngin yaradıcılığının tədqiq olunmaması, kitablarının çap edilməməsi, ədəbiyyatşunaslarımızın, ziyalilərimizin və qələm sahiblərimizin dahlilərimiz qayğı, diqqət göstərməməsi, „Azərbaycan ədəbiyyatı tarixi“nin indiyədək yazılmaması Firudin bəyi çox məyus edir. O, yazar: „Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özkə millətlərin arasında zühür etmiş olsa idilər, bişübə, indiyə kimi olanların asarını əşarı dəfəat ilə çapdan çıxbıb əbnayı-millət içində yayılmışdır... Elbəttə ki, avamıq və avamlığımızdan milliyyət hissi bizlərdə ayılmayıbdır, vətənimizin, dilimizin və ədəbiyyatımızın qədrini bilmirik.“

2008-ci il sentyabrın ortalarında, „Azərbaycan ədəbiyyatı tarixciliyinin babası“ Firudin bəy Köçərlinin 1978-ci ildə iki cilddə nəşr edilən „Azərbaycan ədəbiyyatı“ kitabını çox həvəslə ox-

uyurdum. Alimin təxminən yüz il bundan əvvəl yazdığı bu tarixi sözlərin, çox kəskin tənqidin iradalarının bu gün biz Gürcüstan azərbaycanlı ziyalılara da aid olduğunu gec də olsa dərk etdim. Xəcalət təri içində, qəhər məni boğduğu anlardada qəffətən xəyal köhlənim məni çox uzaqlara-Bakıda oxuduğum tələbəlik illərinə apardı.

1952-1955-ci illərdə Bakıda ali məktəbdə oxuyurdum. On doqquzuncu əsr Azərbaycan ədəbiyyatı kafedrasının müdürü unudulmaz müəllimim akademik Feyzulla Qasimzadənin, professor Əzizə Cəfərzadənin, folklorşunas Həsən Qasimovun xüsusi tapşırığına əsasən filologiya fakultəsinin tələbələri yay tətili günlərində hər kəs öz bölgəsinin şifahi xalq ədəbiyyatına, el şairlərinə və aşiq poeziyasına dair yaddaşlarda yaşayan nümunələri toplayıb, kafedraya təqdim etməli idi.

Borçalının poetik dünyasına elə həmin illərdə baş əyməli, üz tutmalı oldum. Atam Musa Yusifoğlundan, Əmim Məşədi İbrahimdən, Aşıq Xındı Məmməddən, Aşıq Rzadan yazıya aldıqlarını ali məktəb müəllimlərim çox maraqla qarşılıdlılar. Parlaq xatırsını həmişə yaddaşında hifz edib saxladığım akademik F.Qasimzadənin şəxsi tapşırığına əsasən, şair Zabitin yaradıcılığına xüsusi diqqət yetirməliydim. Aşıq Xındı Məmmədin çox sevdiyi və bütün məclislərdə oxuduğu Zabitin beş bənddən ibarət olan "Bülbü'l rədifi" şeirini F.Qasimzadəyə təqdim edəndə o çox məmənun oldu. Coxsayılı atalar sözləri və məsəlləri, bayatları, Xındı Məmmədin, şair İbrahimxəlil Əliyevin bir neçə şeirini müəllimlərimə təqdim etdim. Təxminən 3-gün keçəndən sonra məni qədim və orta əsrlər ədəbiyyatı kafedrasının müdürü professor Mirzəağa Quluzadənin yanına çağırıldılar.

O, mənim yazdıqlarından aşağıdakı beyti oxudu:

Səbr ilə halva bişər, ey qora səndən,
Bəsləsən atlas olar tut yarpağından.

Mirzəağa müəllim soruşdu:

-Yusif, hardan köçürübsən bu şeiri?

Mən də cavab verdim ki, professor, atam və əmim bir işi tələsik görəndə, səbrsiz, kəmhövsələ olanda bizi və ya dostlarına, bu beytən bir tərbiyə vasitəsi kimi istifadə edərdilər.

Lakin şeir kimin olduğunu bilmirəm. Mənə elə gəldi ki, bu beyt atalar sözüdür.

Mirzəağa müəllim mənə cavab verdi ki, mən çox şadam İmadəddin Nəsiminin bu şeiri atalar sözü kimi, bir tərbiyə və nəsihətverici kəlam kimi Borçalı ellərində geniş yayılıb.

Toplayıb yazıya aldığım bayatları sonralar

Həsən Qasimovun 1960-ci ildə nəşr etdirdiyi „Bayatılar” kitabında oxuyanda çox sevindim. Çünkü tələbəlik illərindəki axtarışlarım hədər getməmişdi.

Ulularımızın, müdriklərimizin yazib-yaratdıqlarını axtarıb, arayıb, soraqlayıb, üzə çıxartmaq üçün bəti-bənizi solmuş, haldan düşmüş qəzetlər, yazıları zorla oxunan kitablar, məktublar, xatırərlər gecə-gündüz əlləşməli idim. Ən böyük arzum bu idi ki, “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi”ni yazıb, “Azərbaycan ədəbiyyatı tarixi”nin altıcildiliyinə qovuşdurum. Belə böyük və müqəddəs arzunun çin olması çox çətin idi.

İkincisi, ona görə çətin idi ki, üz tutacaq, baş əyəcək ən qiymətli ədəbi məxəz-cünklər, təzkirələr, məcmüələr, müntəxabatlar Borçalıda yox dərəcəsində idi. Bizə məlum olan şairlərdən Alxas ağanın, Balakişinin, Miskin Nəbinin, Ağacanın, Ziya Borçalının, İbrahimxəlilin, Təhləli Novruzun, Rəşid Hacallının kitablarını əvvəlcədən əldə etmişdim. Bir neçə şairin də 2-3 şeiri “Qaraçöp”, “Faxralı kimi ağır elim var mənim”, professor Ş.Məmmədlinin monoqrafiyasında Qul Allahqulunun, Leyli Əzizbəy qızının, Məhəmməd Şindilinin, Mühəqqərin, Əbuzərin bir-iki şeiri verilmişdi. Gürcüstan azərbaycanlılarının ədəbi mühitini yaradan nurlu şəxslərin həyatını, yaradıcılığını araşdırıldığım, coxsayılı ailə arxivlərində, hörmətli Maarif Teymurun köməkliyi ilə Azərbaycan Mədəniyyət və Ədəbiyyat arxivindən Əlyar Qarabağlı və Həsən Məcruhun şəxsi fondunda saxlanılan ədəbi materiallardan, Gürcüstəndə nəşr edilən “Gürcüstan”, “Yeni Marneuli”, “Çənlibel” qəzetlərində vaxtı ilə dərc edilmiş ədəbi məqalələrdən, şeir nümunələrindən, Borçalının poetik dünyası haqqında yazılın kitablardan, məqalələrdən səmərəli istifadə etməklə üç ildən artıq “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabı üzərində işlədim. (2008-2011-ci illər)

Arxiv sənədlərinin olmadığı məqamlarda adını çəkmək istədiyim Borçalıda mövcud olan nurlu, saxlanıcı, fədakar, xeyirxah ziyalılarının evlərində qonaq oldum: Professor Valeh Hacılar, professor Şürəddin Məmmədli, Həsən Məcruh, Sədi bəy Arif, Abbasqulu Eləbağlı, Balakiş, Leyli Taharqızı, Mirzə Medi, Allahverdi Miskinoğlu, Hidayət Bayramlı, Əli Abbas, Zahid Nəsibzadə, Səttar Məmmədov, Bəhram Mehdi, Nizami Məmmədzadə, Arif Əliyev, Axund Mir Yusif, Əsəd Əliyevin (Təhləli) və b.

„Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütləiası filosoflarla söhbətə dəysin“.

Azərbaycan filosofu Əbülləhsən Bəhmənyar

Mən, yazib-yaratmağa, poeziya dünyasına coşğun gənclik illərindən sevgi və məhəbbətşəirləri ilə gəlmışəm. Bununla yanaşı, ədəbiyyatşunaslıqla dair araşdırımlar poeziya və nəşr sahəsində yaratdığım əsərlərlə zaman etibarı ilə bərabər addımlamışdır. Altımiş ildən artıq davam etən yaradıcılığımın ayrı-ayrı dövrlərində poeziya özünə daha geniş açmışdır.

Son on ildə əsasən, Gürcüstan azərbaycanlılarının ədəbi mühitinin, folklor və el şairlərinin həyatı, dövrü, yaratdığı şeirlər və əlavə başqa məlumatlar toplamaq, ev arxivləri ilə tanış olmaq üçün bölgələrdə görüşlər keçirdim, xatirələri qələmə aldım.

Ulu borçalının poetik dünyası haqqında yazılın hər bir kitabı mötəbər mənbə kimi qəbul edib, bəzilərindən çox, bəzilərindən də az da olsa bəhrələndim.

“Gürcüstanazərbaycanlılarının ədəbiyyattarixi” kitabı haqqında düşünürdüm ki, ədəbiyyatımızın tarixini hansı əsrdən başlamalıyam?!

Borçalı ədəbi mühiti haqqında mövcud olan irili-xirdalı bütün məqalələrdə, kitablarda yazılı ədəbiyyatımızın tarixinin XIX əsərdən başlandığı yazılmışdır. Tədqiqatçı Müşfiq Mədədoğlu “Çağdaş Borçalı ədəbi məktəbi” kitabında professor Əflatun Saracılıya istinadən yazılırdı: “Qədim tarixə malik olan Borçalı ədəbi mühitini haqlı olaraq üç dövrə bölən ədəbiyyatşunas alim Əflatun Saracının qeyd etdiyi kimi, xalq ədəbiyyatının zənginliyi ilə seçilən Borçalı ədəbi mühitinin birinci dövrünün barı hələ tam toplanıb öyrənilməyib...

Borçalı ədəbi mühitinin ikinci dövrü XIX-XX yüzillikəri, daha dəqiq desək, XIX əsrin əvvəllərindən XX əsrin 20-ci illərinədək olan dövrü əhatə edir...

Yüzilliyimizin 20-30-cu illərindən isə Borçalı ədəbi mühitinin III dövrü canlanmağa başlayır.”

Ədəbiyyatşunaslarımızın əlində heç bir ədəbi material, arxiv sənədi olmadığına görə, daha qədim dövrlərdən soraq verməkdə çətinlik çəkiplər. Toplanıb arxivlərə verilməyən cünlərdə, məcmüələrdə, müntəxabatlarda ədəbi məxəz kimi qorunub saxlanmayan şairlərin şeirlərini ancaq yaddaşlarında yaşadan saxlanc mürçülərinə, kövər məkanı sayılan nurlu şəxslərə üz tutmaqdan başqa çarə, əlavə zənnimcə mövcud deyil!... Ona görə də 1989-cu ildən başlayaraq, ardıcıl ədəbiyyatşunaslıq sahəsində yaradıcılıq

fəaliyyətimi davam etdirməyi qərara aldım. Bu sahədə ilk məqaləni dahi söz sənətkarı S. Vurğuna həsr etdim. YUNESKO-nun qərarı ilə S. Vurğunun anadan olmasının 70 illiyi ərəfəsində şairin doğma kəndi Salahlıda yaradılan poeziya evi və bir də S. Vurğunun yaxın dostu şair Karlo Kaladzenin redaktorluğu ilə 1976-cı ildə bütövlükdə şairə həsr edilmiş “Səməd Vurğun” jurnalı əsasında tədqiqat işləri apararaq, “Günəşi örtədə qara buludlar” adlı altı səhifəlik məqaləni 1990-cı ildə yanvar ayının on birində “Yeni Marneuli” qəzetində, 1997-ci ildə isə işq üzü görən birinci kitabımda (“Borçalıdan ucalan səs” də) çap etdirdim. Şair Əsəd Təhləlinin “Solma, ay çıçayı!” şeirlər kitabı haqqında yazdığım tədqiqat ruhlu “Mənəvi pakliga çağırılan şeirlər” məqaləsini 1998-ci ilin fevralında “Çənlibel” qəzetində çap etdirdim. 2000-ci ildə isə “Ömrün narahat anları” kitabımı daxil etdim.

1950-60-cı illərdən başlayaraq topladığım, araşdırıdığım Borçalı ədəbi mühitinin tərkib hissəsi olan Qaş Muğanlığının folklor, şeir-sənət, təhsil-elm və xeyriyyəçiliklə ad-san qazanmış nurlu şəxsləri, xalq pəhləvanları və s. haqqında yazdıqlarımı 1999-cu ildə işq üzü görən “İki ürək” kitabımда oxuculara təqdim etdim.

Ulu Borçalının bir çox kəndlərində araşdırımlar apararkən bir daha əmin oldum ki, zənginliyi ilə seçilən həmin kəndlərdən biri də Qaş Muğanlıdır.

Böyük ümidi Qaş Muğanlıda XVIII əsrdə yaşamış şair Seyid Qasim ağa Muğanlığını, 60ildən artıq mədrəsəyə rəhbərlik etmiş böyük elm-təhsil xadimi Axund Mir Yusifi, o dövrün tanınmış xeyriyyəçisi Paşa ağanı, Nadir şahın pəhləvanını məğlub etmiş Hüseyn Əbdüləziz oğlunu, ustad aşıqları və s. üzə çıxartmağa nail oldum.

Yaddaşı dolub daşan babalardan yazıya aldığı “Zərdüst peyğəmbər və Muğlar Borçalıda”, “Yeddi qardaş piri”, “Hatəmtac xanım və Anaxatır çayı”, “Qayaxan və oğlu”, “Əmir Teymur və Baba Dərviş”, “Şah Abbas və kəndli”, “Hatəmtay və qardaşı”, “Nəvə niyə övladdan şirindir?” və s. folklor nümunələri, XVIII əsr şairi Qasim ağanı, XIX əsrin əvvəllərində Qaş Muğanlıda fəaliyyət göstərən mədrəsəyə 60 ildən artıq rəhbərlik etmiş Axund Mir Yusifi (o həm də şair idi), XX əsrin əvvəllərindən başlamış bu günə qədər bu məkanda yaşayıb-yaranın şairlər, aşıqlar nəslini tədqiq edib, “Qaş Muğanlığının poetik dünyası” tək “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının I cildində oxuculara təqdim etmişəm. Əziz oxucular, ömür vəfa etsə, önməzə gələn illərin birində, II cilddə görüşsərik...